

Ev muzeyində dil açan eksponatlar

Hər dəfə Üzeyir Hacıbəylinin ev-muzeyinə gələndə, sanki dahi bəstəkarın yaradıcılıq dünyasına səyahət edirik. Buraya üz tutan hər bir ziyarətçini, sözün əsl mənasında, qürur hissi bürüyür. Dahi bəstəkarın yaradıcılıq otağından başlanan ilk tanışlıq anındaca adamı sehirləyir.

Otağın divarından asılmış və əqrəbləri 14.00-ü göstərən saat sanki Üzeyir bəyin həsrəti çəkir. Bəstəkarın bu dönya ilə vidalaşlığı vaxtdan bu saat da onun kimi “dünyadan küsüb”. Üzeyir bəyin əli və nəfəsi dəyən hər bir eksponat müsiqivərlər üçün əzizdir. Onun istifadə etdiyi bütün dəyərləri əşyaları burada etibarlı şəkildə qorunub saxlanır.

Dahi bəstəkarın yarımcıq qalmış “Azərbaycan” simfonik poemasının yerləşdiyi yaradıcılıq masasının səliqəsi olduğu kimi qalır. Öyrənirik ki, bu, bəstəkarın sonuncu işidir, cəmi 1 səhifəsini nota alıb. Diqqəti cəlb edən sənətkarın frakının – diriçor libasına baxanda Üzeyir bəyin möhtəşəmliyini bir daha hiss edirən.

Muzeyin ekspozisiya şöbəsinin müdürü Vəfa Bağırzadə bizi digər otaqdakı masaüstü güzgünü göstərək bildirdi ki, bu güzgү Xurşidbanu Natəvana məxsus olub. Onun nəticəsi Leyla Usmiyeva Üzeyir bəyin vəfatından sonra nənəsinə məxsus güzgünü və çinidən olan aş sinisini muzeyə hədiyyə edib.

Muzeydə qapalı şüşə vitrində saxlanılan sənəd – ovaxtkı SSRİ rəhbəri İosif Stalinin İlkinci Dünya mühəharibəsindən sonra dahi bəstəkara ünvanlandıgı minnətdarlıq telegramı

qarnını doyurur, imkan dairəsində ciblərinə pul da qoyurmuş. O, tələbələrinə də ata qayğısı göstərirdi.

Bələ bir deyim var: “Müxtəlif janrlarda şah əsərlər yaratmaq hünərdirsə, jan-

örəndik ki, Üzeyir bəy 10 iri həcmli əsərindən cəmi birinin librettosunu özü yazmayıb. Bu “Koroğlu” operasıdır ki, sözləri dramaturq Heydər İsmayılova məxsusdur. Operadakı şeirlərin müəllifi isə Məmməd Səid Ordubadıdır.

Bəstəkarın həyat yoldaşı Məleykə xanım Telequlova tatar qızı olub. İxtisasca rus dili müəllimi olan Məleykə xanım bir neçə il məktəb direktoru vəzifəsində çalışıb. Üzeyir bəyin vəfatından sonra 18 il yaşanan Məleykə xanım ona məxsus bütün əşyaları toplayaraq bir yerə yığıb. Bu gün onun sayəsində bəstəkarın adını daşıyan ev-muzeyində həmin əşyalar ən dəyərli nümunələr kimi ziyarətçilərə təqdim olunur. Muzeydə dahi bəstəkarın vəfatı zamanı çəkilmiş fotosalar da ekspozisiyanın bir hissəsini təşkil edir. 1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yasaçıb. Şəkillərdən görünür ki, Mircəfər Bağırov bəstəkarın dəfnində şəxsən iştirak edib...

İnsani duygulandıran bu müqəddəs ocağı dolaşdıqca mənənən saflaşırsan. Sanki saf əməlləri ilə xalqına başucalığı götəren bir kişini, sənət fədaisini ziyarət emiş olursan. Anadan olmasının 139-cu ildönümünü qeyd etdiyimiz unudulmaz sənətkar mənəsub olduğu millətin qolbində ən uca zirvəni fəth edib. Yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayan ölməz sənətkarə olan sevgi tükenməzdür.

Ceyhun ALIŞLI

XQ



Üzeyir Hacıbəyli şəxsiyyətinə ali hörmətin nişanasıdır. Vəfa xanım dedi: “1944-cü ildə Üzeyir bəy cəbhəyə kömək məqsədilə öz şəxsi vəsaitindən 100 min rubl ayırbmış ki, o pula bir tank alınmış. Ona görə də Stalin bəstəkarın bu addimini yüksək qiymətləndirib, ona şəxsən təşəkkür telegramı göndərib”.

Bu muzey vaxtilə qonaq-qaralar bir ev olub. Hər gün burada ən müxtəlif adamlar çörək kəsiblər. Hətta evdə qonaq olmayıanda, Üzeyir bəy çox narahat olur, evdəkilərə deyirmiş ki, gedin, məhəllədən keçən nimdaş geyimli kimi görürsəniz, gətirin, qonağımız olsun. O, evinə təşrif buyuran yetimlərin, kasib insanların

rın özünü yaratmaq yüz qat hünərdir”. Üzeyir Hacıbəyli nəinki müxtəlif janrlarda ən möhtəşəm əsərlər yaradıb, o, həm də milli musiqimizə təmamilə yeni nəfəs gətirib. Onun elmi-nəzəri məqalələri, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin inkişafına qiyaməti töhfədir.

Muzeyin divarlarından asılmış orijinal afişalar da ziyarətçilərə Üzeyir bəyin yaradıcılıq dünyasından xəbər verir. Onun “Ər və arvad”, “O olmasın, bu olsun” və dönyaının 70 dilinə tərcümə edilən, 4 dəfə Azərbaycanda və 1 dəfə Amerikada ekranaşdırılan “Arşın mal alan” operettasının orijinal tablosunun rəngi heç solmayıb. Muzeydə onu da